



**Kənan
Hacı**

Bu mətn 2016-ci ilin aprelində Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olmuş Polkovnik-leytenant Sənan Axundov haqqında yazdığını romanından kiçik bir hissədir. Sənan Axundov Füzuli şəhərində doğulmuşdu. 1993-cü ildə Füzuli erməni quldurlan tərəfindən işğal olunanda Sənanın vur-tut, 14 yaşı vardı. O, bu hadisələrin canlı şahidi olmuşdu. Tanrıının ona verdiyi ömür payını hərbçi kimi yaşadı və son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşdü. 2020-ci il oktyabrın 17-də müzəffər Azərbaycan Ordusu Sənanın doğulub boy-a-başa çatlığı Füzuli şəhərini işğaldan azad etdi. Və mən həmin gecə Sənanı yuxuda gördüm. Dağılmış yurd yerində ocaq qalayırdı, ocağın işığı üzünə düşmüdü. Üzdündə ilahi bir təbəssüm vardı...

Ruhun şad olsun, polkovnik-leytenant! Yurdun yaşılarından təmizləndi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün Vətən oğullarının ruhu şad olsun!

Balaca Sənan özünə bir dəfətərə ayırmışdı, gördüklerini, eşit-

diklərini o dəftərə yazırı. Gündəlik yazmaq onda uşaqlıdan vər-diş halını almışdı. Kəndlənçayın sahilində, dağetəyi düzənlilikdə gəzib-dolaşlığı günlərin xatirəsi həmin gündəliklərdə öz əksini tapır. On iki yaşlı uşağın xəyal dünyası ne qədər zəngin imiş. Bu sətirləri yazanda onun vur-tut, on iki yaşı vardi:

"Kəndlənçay uzaqda idi. Çayın sahilinə yaxınlaşmağa ürək eləmirdim. Çayın vahiməli uğultusu canımı üzütmə salırdı. Düzənlilik və dağlıqla sükut çökmüşdü.

Mənə, bütün odalar belədir; ilkin mərhələdə yandırmaq çətin olduğu kimi, alışib-yandıqdan sonra onu söndürmək və qarşısını almaq da çox çətin olur.

Adətən, insanlar payız fəslinin sonlarında əkin sahələrinə guya ziyanverici həşəratlar və qurdalar dan təmizləmək adı altında od vurub yandırırlar. Amma kimsə o sahələrdə quş yuvalarının da yanıb məhv olduğunu düşünürmür. Davud babam erməniləri həmişə ziyanverici həşəratlarla müqayisə edir. Deyir ki, onlar bu yerlərə gələndən

yıldı. Tüstü gözlərimi acışdırıldı. Ermənilər bütün ocaqlarımızı söndürüblər, evlərin çoxunda işıq yanır. Mənə elə gelir ki, babalarımızın ruhu bu qaranlıq səmada dəlşir, onların qanadlarında qığılclar sayırış. Cox narahatırlar. Onlar bu yurdun gələcəyindən endişəlidirlər.

İndi doğma kəndlərimizi qoyub gedirik. Düşmən üstünə gələndə insan gücsüz və silahsızdırısa, çare qaçımağa qalır. İnsanın yeganə ehtiyacı ayaqları olur, bu ayaqlar bütün bədənin əziyyətini

ile sönməz. Yenə bu yerlərdə ocaqlarımız qalanacaq, bura bizim dədə-baba yurdumuzdur. Biz mütləq öz yurdumuza qayıdaçaq, bala. Mütləq qayıdaçağıq".

Babam bu sözləri o qədər əminliklə dedi ki, mən sidq-ürəkdən ona inandım. Uzaqlardakı ilgim ləpə kimi üzümüze dəyib geri qayırdı. Külek babamın sözlerini tərkine alıb qarşı dağlara çəkildi.

"Ehey, uca dağlar, çaylar, məşələr, sərin bulaqlar! Biz mütləq qayıdaçağıq!" Babamın səsi dağlarda əks-səda verib bütün el-oba ya yayıldı. Bütün mahal onun səsi ni eşti.

Fikir məni götürmüdü. Babam yaman qocalıb, o, yurd həsrətinə necə dözəcək? Böyük Vətən müharibəsinin qəhrəmanı döşündəki medallardan utanırdı. Hər ilin 9 may günündə fəxarətlə geydiyi hərbi formasını büküb hardasa gizlətmışdı. O, peşmanlılıq və iztirab hissi keçirirdi. Amma nəhaq yera. Mənim babam əsl qəhrəmandır. O, faşistlərə qarşı döyüşmüdü və Berlinə qədər gedib çıxmışdı. Onlar qələbə qazanmışdılar. Babam qalib ordunun əsgəri idi.

Ermənilər də faşistlərlə, bizim torpaqlarımıza hücum edib insanlığa sığmayı vəhşiliklər töredirlər. Biz onları bu yerlərdən birdəfəlik qovmalyıq. Biz Vətənimizə sahib çıxacağıq. Mən də böyük babam kimi qəhrəman olacağam və bu yerlərin itmiş işığını özünə qataracağıq. Bu yerlərdə ocaqlar heç vaxt sönməyəcək.

Fikir eləmə, baba. Mən sənə inanıram, sən də mənə inan!

Sənanın gündəliyi

Çöldə nə bir sürü, nə də payız tədarükü üçün yer şumlayan bir əkinçi gözə dəyirdi. Amma maraqlı məni o tərəfə çəkirdi. Əvvəlcə bir əkin sahəsinin təpəsinə dırmaştı. Yerin səthi yaş idi, ətrafdakı kol-kos da islanmışdı deyin, orada od qalamağın mümkün olmayacağını anladım. Torpağın nəm qoxusu məni sərəxoş etmişdi, bu zövq dən başım hərlənirdi. İndi qədər torpağın qoxusunu qədər məni həyəcanlandıran heç nə olmayıb. Hava qarənliğin içindən keçib ciyərlərimə dolduqca sinəm qabarındı. Torpağa yixilib onu qucaqlamaq istəyirdim. Bəxtim bircə təpənin yuxarı nahiyyəsində əsən küleklə bağlı getirmişdi. Qalayacağım od bir az yansayıdı, külek onu necə olur-olsun, alışdıracaqdı. Bunu bildirdim, amma o şəraitdə od qalamaq çox çətin iş sayılırdı.

bizə od qoyublar, sözün əsl mənasında od qoyublar. Evlərimizi içindəki adamlarla birlikdə yandırıb külə döndəriblər. Babam hər dəfə onların vəhşiliyindən danişanda hırsımdən bütün bədənim əsir, amma biz adamları, quşları yandırmağı bacarmıq. Novruz bayramında məhəlləmizdə həmişə tonqallar yanırı. Böyükər tonqalların ətrafına toplaşib akış, dua oxuyurdular, "oçağımız həmişə yanar olsun!" deyirdilər. Biz uşaqlar da bu tonqalın üstündən hoppanıb "ağlılığımız-ugurluğumuz bu odda yasın" deyirdik. Bu sözləri bize valideynlərimiz öyrətmışdı.

Bu gün od çəşənbəsidir. Mən o təpənin başında tonqal qalamaq istəyirəm. Tərslikdən gecədən yanın yağış yerdə quru heç nə qoymayıb. Ocağa atdığım təzək hələ də yaş olduğundan ətrafa tüstü ya-

çekir. O halda sənə yardım edə biləcək yeganə vasitə və ya istifadə edə biləcəyin yeganə vasitə ayaqların sayılır. Adı günlərdə bu tərəflərdə əkinçilər yer şumlayırlar. İndi payız fəslinin şum zamanıdır. Amma bir kimsə gözə dəymir. Mən heç cür ocaq qalaya bilmədim. Tüstü adamı qaranlığa doğru dardırdı. Bizim ocağımızı söndürmişdülər...

Eve qayıdış səfər üstə olan babamı qucaqladım və hönkür-höñkür ağladım. Babam təşvişlə soruşdu ki, indiyəcən hardaydın, bala? Dedim ocaq qalamağa getmişdim. Qoy düşmən görsün ki, bizim ocağımız sönməyib, amma odun tüstüldə, yanmadı. Babam əliylə göz yaşlarını silib gözünü uzaqda başını duman almış dağlara zillədi və dərindən köks örtüdü: "Bir şəm ki, haqqdan yana, heç bad-